

UOT:664

Gülnar MƏMMƏDLİ

Azərbaycan Turizm və Menecment Universiteti, b.ü.f.d., dosent
gulnar.mammadli@yahoo.com

Qida təhlükəsizliyinin ekoloji-sosial aspektləri

Environmental and Social Aspects of the Food Safety

Экологические и социальные аспекты безопасности пищевых продуктов

Xülasə: İnsan patologiyalarının 90 %-i ətraf mühitin vəziyyəti ilə əlaqədardır. Çirkəndicili maddələrin 80 % - i insan orqanizminə qida məhsulları ilə daxil olur. Ekoloji, kimyavi və bioloji çirkənmə qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə səbəb olan əsas amillərdən olub, çox zaman antropogen təsirin nəticəsidir. Qida məhsullarını çirkəndirən kimyavi toksikantlara ağır metallar, pestisidlər, nitritlər, nitratlar və s. addir. Bioloji çirkəndiciliçlərdən mikotoksinslər xüsusü təhlükə kəsb edir. Ətraf mühitdə ekoloji tarazlığın pozulması əhalinin sağlığının korlanmasına ilə bir başa əlaqədardır.

Ölkəmizdə qida məhsullarında antropogen və təbii mənşəli əsas kimyavi maddələrə gigiyenik reglament işlənib hazırlanmışdır. Bu təsləblərin əsasında FAO (BMT) nözdündə qida və kənd təsərrüfatı təşkilatı), ÜST kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yerinə yetirilən kompleks tədqiqatların ümumiləşdirilmiş nəticələri durur.

Açar sözlər: qida təhlükəsizliyi, ekoloji şərait, toksiki maddələr, antropogen təsir.

Abstract: In fact, 90 % of human pathologies are related to the environmental conditions. Almost 80 % of pollutants enter the human body with the food. Environmental, chemical and biological pollution, being one of the main factors contributing to the reduction of food quality, is often the result of human impact. Chemical toxicants that pollute food products include heavy metals, pesticides, nitrites, nitrates, etc. Among biological pollutants, mycotoxins are particularly dangerous.

In our country, a hygienic regulation has been developed for the main chemicals in food products of anthropogenic and natural origin. These requirements are based on the generalized results of complex studies carried out

by such authoritative international organizations as Food and Agriculture Organization of the United Nations and World Health Organization.

Keywords: food security, ecological situation, toxic substances, anthropogenic impact.

Резюме: Фактически 90 % патологии человека связан с состоянием окружающей среды. Практически 80 % загрязняющих веществ поступает в организм человека с пищевыми продуктами. Экологическое, химическое и биологическое загрязнение, будучи одним из основных факторов, способствующих снижению качества пищевых продуктов, часто является результатом антропогенного воздействия. К химическим токсикантам, загрязняющим пищевые продукты, относятся тяжелые металлы, пестициды, нитриты, нитраты и др. Среди биологических загрязнителей микотоксины представляют особую опасность.

В нашей стране разработан гигиенический регламент на основные химические вещества в пищевых продуктах антропогенного и природного происхождения. В основе этих требований стоят обобщенные результаты комплексных исследований, выполняемых такими авторитетными международными организациями, как Продовольственная и сельскохозяйственная организация Объединенных наций и Всемирная организация здравоохранения.

Ключевые слова: продовольственная безопасность, экологическая обстановка, токсичные вещества, антропогенное воздействие.

Əthalinin ərzaqla təminatı həyat səviyyəsini müəyyən edən başlıca meyar kimi nəzərdən keçirilir. Qida məhsulları bütün dövrlərdə insan həyatının vacib tərkib hissələrindən biri olmuşdur. Hər şeydən əvvəl qida əsas fiziooloji prosesləri – insanın biokimyəvi maddələrin mübadiləsinə tənzimləyən və insanın böyüümə və inkişafını müəyyən edən başlıca amildir.

Qida məhsullarının külli miqdarda istehsal üçün şərait yaradıldığı iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə keyfiyyət və ekoloji təhlükəsizlik problemi aktuallaşdıgı halda, qida məhsullarının çatışmadığı iqtisadi cəhətdən geri qalmış ölkələrdə ekoloji təhlükəsizliyin asılı olmayıaraq, əhalinin əsas qida məhsulları ilə minimal tələb olunan miqdarda təminatı və istehsalı başlıca problem olaraq qalmaqdadır. Dünyada ərzaq probleminin həlliində qeyri-bərabər miqdarda istehsalın mövcudluğu, ərzaq xammalının bölüşülməsi və istehlakının ayrı-ayrı ölkələr və regionlar üzrə qeyri-bərabər şəkildə olması da əhalinin qida məhsulları ilə təminatına mənfi təsir göstərir. Bütün bunlar əhalinin az qala 60%-dən çoxunun normal qidalanmamasına, xüsusilə zülala olan ehtiyacının ödənilməməsinə səbəb olmuşdur [1]. Başqa

sözlə, dünya məqyasında Asiya, Afrika və Latin Amerikası ölkələri əhalisinin xeyli hissəsi hal-hazırda acliqdan və qeyri-normal qidalanmadan əziyyət çəkir. Hazırda tam mənənə, demək olar ki, dünya məqyasında qida məhsullarının istehsalı planetimizin əhalisi üçün tələb olunan miqdarda və keyfiyyətdən həyata keçirilmir. Dünənda elm və texnikanın, müxtəlif texnologiyaların yüksək sərətlə inkişaf etməsinə baxmayaraq, ərzəq məhsullarına və qida təminatına olan tələbat hələ də tam və yüksək mənənədən ödənilmir ki, bu da ölkələrin sosial-iqtisadi bacarımdan inkişafına qeyri-barəbar təsir göstərir.

İnsanın hayatı bir çox hallarda onu əhatə edən straf mühit şəraiti ilə müyyən olunur. Məlumdur ki, insanın antropogen fəaliyyəti ahəmiyyətli dərəcədə təbii ətraf mühitin vəziyyətinə təsir göstərir və müxtəlif toksiki maddələrin yaranmasına səbəb olur. Zəhərli və zərərlili maddələr ekosistemə daxil olaraq yoxa çıxmırlar. Bundan başqa, bəzi zəhərler parçalanaraq orqanizmdən çıxmışları halda, qida zəncirinin ayrı-ayrı böndlərində yığılmış və çoxalması baş verir. Hətta onların aşağı konsentrasiyası belə uzun illər ərzində yığılır, canlı orqanizmlər, hava, su və torpaq arasında maddələr mübadiləsində iştirak edərək, insan, heyvan və bitkilərə zərərlə təsir göstərə bilər. İnsanın ətraf mühitindən müdaxiləsi qida xammalı və qida məhsullarının çirkənəsini müyyən edir. Qida məhsullarının istehlakçı xassalarının təhlükəsizliyindən narahatlı həq bir zaman bu qədər yüksək olmamışdır. Məhz qida məhsulları ilə insan orqanizmindən ətraf mühitindən 70%-ə qədər müxtəlif təbii cırıldandırıcılar daxil olur [5]. Digər tərəfdən, son illər istehsalatın sənayelaşdırılması və kimyalaşdırılması, yeni texnologiyaların istifadəsi ilə ağır metalların ətraf mühitə və qida zənciri ilə insan orqanizmində daxil olması yüksəlmişdir. Bəzən on geniş yayılmış qida məhsulları təhlükə kəsb edir, bunların tərkibi bəzi toksiki maddələrdən ibarətdir. Bu maddələr ya məhsulun özündə xasdır (adətnə az miqdarda), ya da məhsulda müyyən şəraitdə əmələ gələ bilər. Təbii toksikantlar (məhsulun tərkibinə daxil olan toksiki komponentlər) müxtəlif maddələrin kifayət qədər çox saylı qrupları ilə təmsil olunaraq, həm bitki, həm də heyvan mənşəli məhsullarda ola bilər.

Bəsləliklə, əhali sayının artımı, ekoloji tarazlığın pozulması, təbii fala-kətlər və bir sira qeyri-təbii fəlakətlərin mövcudluğu ərzəq qılığını doğuran səbəblərəndər.

İnsanın istehsalat fəaliyyəti ilə əlaqədar qida məhsullarının cırıldandırıcılarına görə birinci növbədə pestisidləri, ağır metalları, radionuklidləri, dərman maddələrini, nitrat və nitritləri, politsiklik aromatik karbohidrogenləri qeyd etmək lazımdır. Hazırda bu birləşmələrlə əlaqədar daha çox toksiki elementlər termini işlədirilir. Qida sonayesində həmin termin altında qurğuşun, civə, kadmium və arsen nəzərdə tutulur. Bunlar geniş yayılmış toksikantlar olub, insan orqanizmində zərərlə təsirləri kifayət qədər yaxşı əyrənil-

mışdır. Məs. kadmium ilə xroniki zəhərlənmə dəndurma, müxtəlif meyvələr, gəbələklər, heyvanların böyrük və qaraciyə kimi orqanlarının və s. məhsulların qida məqsədi istifadəsi zamanı mümkünür. Belə ki, o torpaqdan əsanlıqla bitkilər keçirər, qida zənciri ilə heyvan orqanizmində sərətlə toplanır [2,3].

Toksikantların uzun müddət qida məhsulları ilə insan orqanizmində daxil olmasından nəticələ - mutagen və kanserogen (arsen və qurğuşun) təsira sabab olur. Toksiki elementlər bütün xammal növlərində və hazır qida məhsullarının çoxundan nəzarət edilir. Lakin toksiki elementlər daha çox gigiyenik normativləri keçən daha yüksək miqdarda bitki mənşəli məhsullarda (meyvələr, tərəvəz, çörək və çörək məhsulları, makaron məmələtləri, yarmalar və s.) aşkar edilir.

Qida məhsulların antropogen cırıldandırıcıları yanışı, bioloji cırıldandırıcıların (mikotoksinlər, bakteriyalar, viruslar, helmintlər və s.) da manboyı ola bilər. Qeyri-düzlünlər emal və saxlanma qida məhsullarında mikroorganizmlərin və tok-sinlərin toplanmasına görətib çıxarır. Bioloji cırıldandırıcı kimi mikotoksinlərdən patulin kanserən təsira malik olaraq, kif atmış məhsullarda - meyvələrdə, gil-meyvələrdə, kif atmış məhsullardan hazırlanan şiralarda və mürəbbələrdə, dənli məhsullarda, heyvan mənşəli məhsullardan isə süddə (heyvanlann qidasında kif atmış yem istifadə etdiğə) aşkar edilir.

Beləliklə, insan orqanizmindən baş verən patoloji proseslərin 90%-dan çoxu ətraf mühitindən vəziyyəti ilə əlaqədardır [4].

Kənd təsərrüfatında mədəni bitkilərin alaq otları, zararvericilər və xəstəliklərdən qorunması üçün pestisidlər tətbiq edilir. Qeyri-düzlünlər və normaldan artıq miqdarda istifadəsi zamanı pestisidlər məhsulların səthi hissəsində toplanır, buna görə meyva-tərəvəzələr yaxşı yuyulmalı və məhsulun təmizliliyinə əmənilik yoxdur, qabığının soyulması tövsiyə edilir.

Ekoloji şəraitin korlanması torpaqların degradasiyasına proseslərinin dəkəskinləşdirmişdir. Hazırda 10 mln ha əkin sahəsindən taximən 3 mln ha torpaq sahəsinin bu və ya digər cahətdən eroziyaya uğraması haqqında məlumatların yayılması narahatlı doğurur.

Biosferə nəzərə çarpacaq dərəcədə vurulan zərbələrdən biri keçən əsrin 60-70-ci illərindən baş vermiş "yaşıl inqilab" və Nobel mükafatı laureati N.Berlouq-un xidməti olaraq tarlalarda məhsuldarlıqına görə ənənəvi kulturaları 2-4 dəfə üstələyən bioteknoloji sortlarının yetişdirilməsidir [5]. Artıq kənd təsərrüfatı ekosistemləri və ya agroekosistemlərindən yetişdirilən növlərin sününlüyü haqqında faktlər mövcuddur, belə ki, yetişdirilən bitkilərin tərkibini ekoloji piramidanın zirvəsində duran insan müyyən edir, insan isə ərzəq problemini həll etmək üçün maksimal miqdarda kənd təsərrüfatı məhsulları almağı maraqlıdır. Bununla əlaqədar olaraq, son zamanlar ekologiya elminə yeni - "ərzəq təhlükəsizliyi" (food security, FS) anlayışı daxil edilmişdir. FS - hər hansı bir ölkə və ya dönyada acliq probleminin baş ver-

məməsi üçün qeyri-məhdud şəkildə uzun müddət qida məhsullarının istehsalını kifayət miqdarda və sağlamlıq üçün təhlükəsizliyini təmin edən sistemdir [11].

İnsanın qida məhsullarına asas tələbatlarından biri olduğunu nəzər alsaq, ərzəq təminatı və qida təhlükəsizliyi probleminin başarıyyatın inkişaf tarixində daim mövcud olduğunu qeyd etmək olar. Lakin qida təhlükəsizliyi anlayışının elmi izahı yalnız XVIII əsrin sonlarında filosoflar M.Kondorse və T.Maltus tərəfindən "əhali sayının və ərzəq resurslarının artım dinamikasının müqayisəsi" mülahizəsinin irəli sürülündündən sonra verilmişdir. Qida təhlükəsizliyinin qiymətləndirilməsi üçün T.Maltus tərəfindən istehsal və istifadə göstəricilərinin nisbəti anlayışından istifadə edilmiş taklif edilmişdir. T.Maltusun mülahizələrindən belə nöticəyə gəlmək olardı ki, əhalinin qida məhsulları ilə təminatı onun mövcud olması üçün zəmindir, lakin bu təminat heç də həmisi insanın normal yaşaması üçün kifayət deyil [6].

Son illər qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti probleminin aktual olması ərzəq təhlükəsizliyinin həyata keçirilməsinin zəruriyi ilə da əlaqədardır. Belə ki, proqnozlara görə 2024-cü ildə əhali sayının dünyada 8,3 mlrd.-a çatacağı gözlənilir. Güman edilir ki, əhali sayının taxının 98% artımı inkişaf etmiş ölkələrdə baş verəcək [9].

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə sənayedə 500 minden çox kimyevi birləşmələr istifadə edilir ki, bunların 400 mini zərərlər və 12 mini issa toksikidir [9]. Bir çox birləşmələrin qida məhsullarında istifadəsi üçün yol verilən hədd soviyyəsi müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq, qida məhsullarının keyfiyyətinə nəzarət etmək mühüm vəzifələrdən biridir ki, bunda issa məqsəd istehlakçıları keyfiyyətsiz və təhlükəli məhsullardan qorumaqdır. Məhz qida xammalı və qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi vacib dövlət və müraciət kompleks elmi problem olub, insanların sağlığını müəyyən edən, genofondun saxlanmasını təmin edən asas amillərdən biri hesab edilir və həlli üçün həm alimlər, həm də istehsalçılar, sanitər-epidemioloji xidmət, dövlət orqanları və nəhəyat istehlakçıları tərəfindən cəxşayı söyleş edir.

Ötrəf tabii mühiti minimal dərəcədə cırkləndirən texnoloji proseslərin və məhsulların işlənilib hazırlanmasını, istehlakçının həyat və sağlığını, o cümlədən məskunlaşma mühitinin təhlükəsizliyini təmin etmək məqsədiə inkişaf etmiş mütərəqqi ölkələrdə ekoloji sertifikasiya aparılır. İnsan cəmiyyətinin inkişafı ilə qida məhsullarının keyfiyyətinə tələbləri müəyyən edən canunlar formalşmağa başlamışdır.

Qida məhsullarına tələbləri müəyyən edən ilk qanunvericilik hələ e.ə. XVIII əsrde Babilistanda Hammurapinin hökmardırıq etdiyi dövrda qida məhsullarına verilən tələblərdə keyfiyyətsiz qida məhsullarının istehsalı və satışına görə məsuliyyət nəzərdə tutulurdu. E.ə. 500-cü ildə Çin imperatoru

Tanq dekret dərc etmişdir ki, həmin dekretə əsasən çürümüş ətin satıcısı qamçı ilə cəzalandırılmışdır. 1624-cü ildə Rusiyada tərtib edilmiş "peçenye və çörəyin satışına nəzarət üçün pırvastラr yaddaş" adlanan xüsusi dövlət təlimatında keyfiyyətə əsas tələblər müəyyən edilmişdir. Qanunların pozulmasına görə çörək bişirənlər ciddi cəzalandırılmışdır. Maraqlıdır ki, çörək bişirəmə işinə nəzarət şəhər ictmayıystının nümayəndələri də cəlb olunurdu. XX əsrin əvvəllərində ABŞ-in bir neçə ştatında "tomiz məhsullar" haqqında qanunlar mövcud idil. 1906-cı ildə ilk qanun yaradı ki, bu qanunda məhsulə istənilən qida əlavələrinin daxili edilməsi qadağan edilmişdir, belə ki, bu, insanda və ya heyvanda şiş xəstəliklərinin baş verməsini səbəb olurdu. Yalnız bozı əmumi qubul edilmiş təhlükəsiz maddələrin istifadəsinə icazə verilirdi [9].

Qida məhsullarının keyfiyyət və təhlükəsizliyi bütün dövrlərdə cəmiyyətin aktual problemi olmuşdur. Hələ 1992-ci ildə Romada FAO/BMT və ÜST təşkilatının təşəbbüsü ilə beynəlxalq konfransda tam dəyərləri qidalanma problemlərinin həlli yolları müzakirə edilmişdir. Konfransın zorululuğu paradoxal nöticələrlə əsaslandırılmışdır: planetin hər bir sakini üçün kifayət qədər qidalanmış istehsal olunduğu halda, dünyada 800 mln. insan achiq çəkir [8]. Daimi achiq çəkəməyin nöticələri isə dəhşətlidir – xəstəliklər, usaqlarda zehni inkişafın ləngimisi, erkən ölüm halları və s. Digər tərəfdən insanlarda yeni qida vərdişləri formalaşır və qida davranışının dayışılması müasir insanların psixososioloji adaptasiyasında pozulma formalarından biri kimi nəzərdən keçirilir. Eyni zamanda inkişaf etmiş ölkələrdə maddi cəhətdən təmin olunmuş insanlar arasında müntəzəm olaraq normadən artıq qidalanma ciddi xəstəliklərə cəbab olur. Qida əslılığının bu formasi digər lərləndən fərqli olaraq (narkomaniya, alkoholizm və sigaret çəkmə) ətrafdakılardan üçün əhəmiyyət kəsb etmir, lakin bununla belə ağır xəstəliklərin yaranma riski və həyatın qısalmasına təsir edən vacib amil sayıılır. Belə ki, insan organizmində maddələr mübədiləsinin pozulması ilə əlaqədar olaraq, xəstəlik hallarının çoxalması (şəkərlə diabet, piyönləmə, ateroskleroz v. s.), müəyyən dərəcədə tam dəyərləri qidalanmanın pozulması ilə əlaqədardır. Qida əslılığının əsas 3 forması müəyyən edilir:

- emosiongen (emosional reaksiyalarda qida qəbulu);
- eksternal (xarici qidalanma sindromu – artıq qida qəbulu);
- məhdud (bədən çəkisinin azaldılması məqsədi qidanın qəbuluna şüurlu nəzarət) [8].

Qida ekologiyası nisbətən yeni yaranmış sahədir və inkişaf tarixi qədim dövrlərə təsadüf edir. Cox güman ki, ilk qədim insan "ilk toksikoloq" kimi naməlum bitki və meyvələrin heyvanlar tərəfindən istifadə edildiyi haldə yararlı olduğu qənaətinə gəlməmişdir. Qida məhsullarının ekoloji təhlükəsizliyindən danışarkən insanın həyatı üçün vacib ekoloji maraqlarının,

hər şədən evvel onun təmiz, sağlam hayatı və yaşıdığı ətraf mühitin qorunması üçün əlverişli olması hüququna nəzərdə tutulur.

Qida məhsullarının təhlükəsizliyi qlobal məqsəd daşıyır. Son zamanlar baş verən hadisələr onu nümayiş etdirmişdir ki, qida məhsullarının təhlükəsizliyinə nəzarətin zişfəməsi insanların həyatına təsir göstərə bilər və qida sonayesində uğurlu kompaniyaları sütqata uğradı bilər. Qida məhsullarının təhlükəsizliyi dedikdə, istifadəsi zamanı insan sağlığının üçün təhlükənin olmaması, ümumi negativ təsiri nöqtəyi-nəzərindən (qida zəhərlənmələri və qida infeksiyaları), ham da zəhərlənmələrin nəticələri (kanserogen, mutagen və teratogen təsir) nəzərdə tutulur [10]. Başqa sözə, hazırkı və gələcək nəsillərin sağlığınınə zararlı, qeyri-əlverişli təsir göstərməyən qida məhsullarını təhlükəsiz hesab etmək olar. Ona görə də qida məhsullarının keyfiyyətinə nəzarətin effektivliyinə və obyektivliyinə məsuliyyətin yüksəlməsi ilə əlaqadər problemlər kəskin olaraq qarşada durur.

Qida məhsullarının təhlükəsizliyinin təminatı üçün inkişaf etmiş sənaye ölkələrinin emal müəssisələrində kritik nəzarət nöqtələrinə görə təhlükələrin analiz sistemi (Hazard Analysis and Critical Control Point - HACCP), tətbiq edilir ki, bu da qida məhsullarının istehsalı zamanı risk meyarlarının səviyyəsinə görə keyfiyyətə nəzarət sistemini nəzərdə tutur. Həmin sistem dünyə qida sonayesində aparıcı yer tutur. Bəzən kritik nöqtələrə görə təhlükələrin analiz sistemi məhsulun təhlükəsizliyinə görə texnologiyası adlandırılır [7]. Müəssisədə bəs sistemin tətbiqi istehsalat prosesinə nəzarət etməyi və qida məhsullarının standartları müvafiq olaraq təhlükəsizliyini təmin etməyə imkan verir. Azərbaycanda HACCP sistemi az çərçivədə mütəxəssislər məlumudur və hələ də qida sonayesində avtomatik analiz fəsullarının möhdud istifadəsi ilə əlaqədar olaraq tətbiqi tapılmamışdır. HACCP sisteminin tətbiqi ölkəmiz üçün perspektivli olur. Bu, qida müəssisəsindən effektiv və qüvvədə olan keyfiyyət sistemi təşkil və saxlanması üçün real imkan yarada bilər. Azərbaycanda apartilan sosial və gигиеник monitoringin nəticələri göstərir ki, qeyri-düzgün qidalanma və ətraf təbii mühitin yüksək dərəcədə cırklanması hazırlıda insanların sağlığınınə təsir göstərən amillər sırasındadır. Eyni zamanda hazırlıda ölkəmizdə qida məhsullarında antropogen və təbii mənşəli əsas kimyəvi maddələr gигиеник reqlament işlənilər həzirlanmışdır. Bu tələblərin əsasında FAO (BMT) nəzdində qida və kənd təsərrüfatı təşkilatı, ÜST kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yeri-nə yetirilən kompleks tədqiqatların ümumiləşdirilmiş nəticələri durur. Milli sağlamlıq və qida təhlükəsizliyi ölkənin galəcəyi üçün yetişməkə olan nəslin sağlam qidalanmasının vacibliyi nöqtəyi-nəzərdən Azərbaycanda mütləf normativ hüquqi aktlar işlənilər hazırlanmışdır. Belə ki, Azərbaycanda 1999-cu ildən qəbul edilmiş "Yeyinti məhsulları" haqqında qanun qüvvədə-

dir. Qanunda qeyd olunmuş aktual problem – qida məhsullarının keyfiyyəti və təhlükəsizliyidir. Beynəlxalq səviyyədə qida ekologiyası təcrübəsinə nəzərə alaraq, respublikamızda ərzəq xammalı və qida məhsullarına tibbi-biooloji tələblər və keyfiyyətə nəzarət nömrələr 2010-cu ildən qüvvədə olan "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin qanun eyni zamanda hazır məhsulun təhlükəsizliyini, tətbiq edilən xammal, materialların və tullantıların insanlar və ətraf mühit üçün zərarsızlığını reglamentləşdirir. Bundan başqa Azərbaycanda ekoloji problemlərin həlli üçün ekoloji təhlükəsizlik konsepsiyası işlənilər hazırlanmışdır. Konsepsiyanın mahiyyəti – səsiyyətinə həyati vacib maraqların müdafiəsinin təmin edilməsidir.

Bələlikdə, istehlakçılar keyfiyyətli və sağlamlıq üçün təhlükəsiz qida məhsullarının əldə edilməsində maraqlı olduları kimi, istehsalçılar da istehlakçını maksimal dərəcədə təmin etməyə cəhd göstərirlər. Ekoloji təhlükəsizliyin təmin edilməsində ölkənin hər bir vətəndaşı öz töhvəsini vərə bilər.

Ədəbiyyat

1. Quliyev N.Ə., Məmmədli G.M., Məmmədova H.N. Xammal və qida məhsullarının təhlükəsizliyi. Bakı, 2017, 215 səh.
2. Həsənovə S.Ə., Həsimov X.M. Qida kimyası. Bakı, 2010, 478 səh.
3. Dmitriev D. A. Безопасность пищевой продукции Чебоксары , 2011, 243 c.
4. Кеннет Дж., Валентас Энрике Р., Р.Пол . Пищевая инженерия. С.Пб., 2012, 845c.
5. Крупко А.Э. Социальные и экологические аспекты продовольственной безопасности центрально-черноземных областей. Вестник, ВГУ, 2009, №2, с.79-84.
6. Мальтусь Т.Р. Опыт законов о народонаселении. /Издание К.Т.Солдатенкова/ перевод И.А.Вернера. М., 1895, с. 9-12. *
7. Позняковский В.М. Гигиенические основы питания, качество и безопасность пищевых продуктов. Сибирское университетское изда-тельство, 2007, 456 с.
8. Позняковский В.М. Безопасность продовольственных товаров. М., 2015, 271 с.
9. Роева Н.Н. Безопасность продовольственного сырья и продуктов питания. Учебно-практическое пособие. М., МГУТУ, 2009. 108 с.
10. Черников, В. А. Экологически безопасная продукция . Москва, 2009. 437 c.
11. Braun L. Facing Food Insecurity. State of the World, 1994: A Worldwatch Institute Report on Progress Toward a Sustainable Society. N.Y.; L.: Norton and Co., 1994, p. 177-197.